

Bu günlərdə Aqrolizing ASC-nin Qəbələ filialında "Taxıl yığımı zamanı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda tədbir keçirilmişdir.

Pandemiyanın qorunma qaydalarına tam riayət etməkələ keçirilən bu tədbir maarifləndirmə məqsədilə keçirilmişdir. Tədbir Şimal-qərb regional Dövlət Yanğına Nəzarət İdarəsinin əməkdaşları, rayon izibati ərazi nümayəndəlikləri, bələdiyyə nümayəndələri, fermər və sahibkarların iştirakı ilə, sual-cavab, diskusiya şəklində keçirilmişdir.

Tədbirdə yanğından qorunma qaydaları haqqında geniş məlumat verilmişdir.

Bu gün taxıl tədarükü iqtisadiyatiımızda gündəmdə olan prioritət sahələrdən. Təsadüfi deyildir ki, son dövrələr taxıl tədarükünən artırılması, əhalinin əraq təminatı ilə bağlı dövlət başçımız, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vazifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilmelidir.

Zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxlığı, yeni taxıl yığımı, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümde müxtəlif dənli və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin qaba və şirəli yemlərin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.

Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tek yanğından mühafizə orqanları əməkdaşlarının deyil, həm də aqrar sahəde,

Taxıl yığımı zamanı yanğın təhlükəsizliyi tədbirləri

o cümlədən fermər təsərrüfatında çalışan bütün əməkçilərin - təsərrüfat başçılarının, traktörçuların, kombaynçıların, mexanizatorların, mehaniklərin, sürücülərin və s. ümde vəzifəsi olmalıdır.

Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaq hər bir təsərrüfat rəhbəri təbəliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs ki mi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır.

Taxıl ve ot yığımına başlamazdan əvvəl bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən her bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin od-söndürme vasitələri ilə tam təmin etməlidir. Dənli və texniki bitkilərin yığılması, daşınması, emalı və saxlanması dövründə yanğın təhlükəsizliyinə nəzarət etmək üçün əməl olunmasının tam təmin etməlidir.

Məhsul yığımında iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən her bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi program üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxslər məhsul yığımında iştirak etməyə icazə verilməmelidir.

Yığımda iştirak edən texnikalı-

nın yanğınlı tələblərinə cavabdeh şəxs ki mi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır.

Məhsul yığımında iştirak edən bütün texnikalılar, mühərrriklerin atçı boruları qıçılcımsöndürənlərə təmin edilməlidir.

Kollektorların birləşmə hissələrinin və atçı borusunun ara qatlaşdırma zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmələrinin yaxınlığında payız şumlanma işləri aparılırsa, onda şum traktorları mütləq qıçılcımsöndürənlərə təmin edilməlidir.

Mühərrikin çıxış kollektoruna küleşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtük-süz (kapotsuz) və ya örtüyü (kaptu) açıq olan texnikalıların istifadəsi nə icazə verilməmelidir.

Mühərrikin akkumulyatorla işe salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalıların akkumulyatorları işlədi-cilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşməleri berkidelər, eləcə də sürütünmedən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və yaxud plasmas borularla mühafizə olunmalıdır.

Yığımda iştirak edən texnikalı-

nın yanğınlı tələblərinə cavabdeh şəxs ki mi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının tam təmin etməlidir.

Taxıl yığımı və ot tədarükü za-

manı kombaynın kənar adam tərəfindən işe salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işe salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sizmasına yol verilməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınlarda yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.

Yığım maşınlarının diyrəcklərinin və digər sürtülen hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtlu-vaxtında yağılmamasına və etibarlı bərkidilmesinə ciddi nəzarət olunmalı, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır.

Taxıl xırmanları bina və tikinti-lərdən 50 metr, taxıl zəmələrindən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanın sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, etrafı 4 metr enində şumlanmalıdır.

Bir daha xatırladıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.

Elin bu əvəzsiz sərvətinin yanından qoruyun!

FHN DYNX-nin Şimal-qərb Regional Dövlət Yanğına Nəzarəti İdarəsi.

çekmek üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə temin edilməli, eləcə də üzərində «Siqaret çəkmək yeri» yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, aqıq odan istifadə etmək qəti qadağandır. Məhsul yığımı dövründə bir sıra zəruri yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmələrinin yaxınlığında baş vere biləcək yanğınlara qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmələrində və onların yaxınlığında küleş yandırılması və tonqal qalanmasına yol verilməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınlarda yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.

Taxıl yığımı və ot tədarükü za-mani kombaynın kənar adam tərəfindən işe salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxmaqla işe salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sizmasına yol verilməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınlarda yanacaqla təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.

Dənli və texniki bitkilərin yetişdiyi dövrde yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxiresalinmadan həyata keçirilməlidir. Belə ki, məsə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmələrinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmələrindən ən azı 30 metr aralıda taya-yaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmələri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmələrindən, xırmanın sahələri bitki örtüyündən (otdan) mütləq təmizlənməli, etrafı 4 metr enində şumlanmalıdır.

Tarla düşərgələrində, taxıl tə-

mizləmə xırmanın sahələrindən

qoruya-

558 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 14 min 450 hektarını bugda, 4 min 892 hektarını isə arpa sahələri təşkil edir. Taxıl sahələrində bol məhsul yetişdiyindən növbəti günlərdə hər hektardan orta məhsuldarlıq 26 sentner teşkil edir. Sektor müdürünlərin sözlərinə görə, bu ilki mövsümde